

2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar
Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında

TƏDBİRLƏR PLANI

Tədbirin icrası	İcra vaxtı	Ünvan	İcraçılar	İcrasına məsul şəxs	Qeyd
I. «Təmiz Binəqədi» layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili					
1.1.	Sərəncamın və tədbirlər planının mətninin "Binəqədi" qəzetində dərc edilməsi, internet saytlarında və sosial şəbəkələrdə yayılması	iyulun 5-dək		N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
1.2.	«Təmiz Binəqədi» layihəsinin keçirilməsi barədə bildirişlərin hazırlanması, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə paylanılması (Sakinlərin Müraciət Xidməti -1646-ya zəng gəldikdə operatorun layihə barədə avtomatlaşdırılmış məlumat verməsi)	iyulun 5-dək	Rayon ərazisi	Rayon İcra Hakimiyyəti, Sakinlərin Müraciət Xidməti, Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər, Bələdiyyələr, Mənzil-Kommunal Təsərrüfat Birliyi və Xüsusi təyinatlı Mənzil-Kommunal İstismar Sahələri	müvafiq komissiya
1.3.	"Təmiz Binəqədi" loqosunun, posterlərin, xüsusi geyim formalarının və zəruri lövazimatların (köynək, papaq, bayraq, qələm, bloknot, ramazan ayının təqviminin, brelokların və bukletlərin) hazırlanması və animasiyalı binalarda loqonun əks etdirilməsi	iyulun 5-dək	Azadlıq prospekti	N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Y.Əliyev-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Ə.Rəcəbov-Rayon təsərrüfat şöbəsinin müdiri, Q.Bayramov -Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
1.4.	Məişət tullantıları konteynerlərinin üzərində «Təmiz Binəqədi» sözlərinin və loqosunun yazılması	iyulun 15-dək	Rayon ərazisi	Ə.Rəcəbov-Rayon təsərrüfat şöbəsinin müdiri, Mənzil-Kommunal Təsərrüfat Birliyi və Bələdiyyələr	İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
1.5.	Rayon sakinlərinə və təsərrüfat subyektlərinin rəhbərlərinə «Təmiz Binəqədi» layihəsinin keçirilməsi barədə SMS-lərin göndərilməsi	iyulun 10-dək		R.Göyüşov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
1.6.	«Təmiz Binəqədi» layihəsi barədə trening və seminarların keçirilməsi, söhbətlərin aparılması:	mütəmadi	YAP Binəqədi Rayon Təşkilatının akt zalında	N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Q.Bayramov -Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
1.6.1.	<i>uşaqların maarifləndirilməsi üçün məktəbəqədər tədris müəssisələrinin müəllimlərinə;</i>				
1.6.2.	<i>xüsusi ekspert və mütəxəssislərin (din xadimləri, həkimlər, hüquqşünaslar və s.) iştirakı ilə görüşlərin keçirilməsi.</i>				
1.7.	«Təmiz Binəqədi» fleşmobunun keçirilməsi.	iyul 2014 və may 2015-də	rayon ərazisində	YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Gənclər və İdman idarəsi	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
II. Layihənin həyata keçirildiyi müddətdə müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi					
2.1.	Rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında "Ən təmiz obyekt";	iyulun 10-dək	"Hollivud" iş mərkəzində	Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Y.Ağayev -Binəqədi Sahibkarları İctimai Birliyinin sədri	V.İsmaylov-Rayon İcra Hakimiyyəti başçısının müavini
2.2.	"Ən təmiz uşaq bağçası";	iyulun 10-dək	YAP Binəqədi Rayon Təşkilatının akt zalında	N.Allahyarova – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ə.Rəcəbov -Rayon təsərrüfatı şöbəsinin müdiri, R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, A.Əliyeva-Rayon İcra Hakimiyyəti başçısının müavini
2.3.	«Nümunəvi səhiyyə müəssisəsi»;				
2.4.	«Ən təmiz məktəb»;	sentayabrın 15-dək			
2.5.	«Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi»;	iyulun 10-dək	Mənzil-Kommunal Təsərrüfat Birliyində		
2.6.	«Ən təmiz fərdi ev» müsabiqələrinin elan edilməsi				
2.7.	"Polietilensiz gün" devizi altında aksiyanın keçirilməsi:	ayda 1 dəfə	Rayon ərazisi	Rayon İcra Hakimiyyəti, Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər, Bələdiyyələr, Mənzil-Kommunal Təsərrüfat Birliyi və Xüsusi təyinatlı Mənzil-Kommunal İstismar Sahələri	müvafiq komissiya
2.7.1.	<i>polietilən tullantılarının yığılıb aidyyəti üzrə təhvil verilməsi</i>				
2.8.	Məişət tullantılarının çəşidlənməsi tədbirinin keçirilməsi	mütəmadi	9-cu mikrorayon, A.Məmmədov küçəsi 115; Azadlıq prospekti 20; 6-cı mikrorayon	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, A.Məmmədov - Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi	müvafiq komissiya
2.9.	Təmizliklə bağlı tərbiyəvi tədbirlərin keçirilməsi:	mütəmadi	rayon ərazisində	R.Göyüşov- Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, A.Məmmədov - Binəqədi Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin rəisi	müvafiq komissiya
2.9.1.	<i>ticarət və işə obyektlərində;</i>				
2.9.2.	<i>istirahət və mədəniyyət parklarında.</i>				
2.10.	Rayon ərazisində yerləşən nəqliyyat müəssisələrinin, ağır tonnaajlı nəqliyyat vasitələri olan obyektlərin, beton zavodlarının rəhbərləri ilə görüşün keçirilməsi	iyulun 2-ci həftəsi	Rayon İcra Hakimiyyətinin kiçik akt zalı	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, Y.Hüseynov - Hüquq şöbəsinin müdiri, Rayon Polis İdarəsi, Y.Əliyev – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	İ.Süleymanov- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
2.11.	Yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması barədə zəruri tədbirlərin görülməsi	mütəmadi	rayon ərazisi	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri	
2.12.	Rayon ərazisində yerləşən beton zavodlarından tikinti obyektlərinə beton daşıyan maşınlar tərəfindən yollara beton qarışıqı tökün nəqliyyat vasitələrinin sahiblərinə qarşı ciddi tədbirlərin görülməsi	mütəmadi	rayon ərazisi	Y.Hüseynov - Hüquq şöbəsinin müdiri, C.Ələkbərov – Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi	
2.13.	Layihə çərçivəsində həftənin şənbə günləri təmizlik günlərinin keçirilməsi, görülmüş işlər barədə hesabatların aidiyyəti şöbələrə və ümumiləşdirilərək rəhbərliyə təqdim edilməsi (təmizlik keçirilən ərazinin əvvəlki və sonrakı şəkillərinin hesabat əlavə edilməsi)	Şənbə günləri	Rayonun bütün ərazisində	Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri	Rayon İcra Hakimiyyəti başçısının müavini və Aparatın şöbə müdirləri
2.14.	Ekoloji cəhətdən çirklənmiş ərazilərin bərpa edilməsi və yerində uşaq idman meydançalarının salınması	layihənin icrası müddətində	müvafiq ərazilərdə	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, R.Göyüşov-Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Q.Bayramov - Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi	İ.Süleymanov - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
III. «Təmiz Binəqədi» layihəsinin həyata keçirildiyi müddət ərzində ərazilərdə aparılması zəruri olan nəzarət tədbirləri.					
3.1.	Su, qaz, elektrik, istilik və rabitə xətlərinin çökliyi ilə əlaqədar qazıntı işlərinin aparılması zamanı "Tikinti norma və qaydaları"na əməl olunmasına və kommunikasiya xətlərində baş vermiş qəzalar nəticəsində qəza yerlərinin bərpa edilməsinə nəzarətin gücləndirilməsi	mütəmadi	Rayonun bütün ərazisində	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, aidiyyəti müəssisələrin rəhbərləri, Mənzil-Kommunal Təsərrüfat Birliyi, Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər	İ.Süleymanov – Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
3.2.	Piyadaların hərəkət etdiyi yerlərdə nəqliyyat vasitələrinin dayanmasının qarşısının alınması, piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanlarının və xətlərinin çəkilməsi			Y.Hüseynov-Hüquq şöbəsinin müdiri, Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, N.İsmaylov-Binəqədi Rayon Polis İdarəsinin rəisi, Mənzil-Kommunal Təsərrüfat Birliyi, Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər	
3.3.	Səkilərdə, meydanlarda, küçələrdə minik maşınlarının, xalça və palazların yuyulmasının qarşısının alınması				
3.4.	Müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi	mütəmadi	rayon ərazisində	Y.Əliyev - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, N.İsmaylov-Binəqədi Rayon Polis İdarəsinin rəisi, Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq sahəsi, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, Bələdiyyə sədrləri	müvafiq komissiya
3.5.	Vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən aparılan təmir-tikinti işləri zamanı istifadə olunan tikinti materiallarının və əmələ gələn tullantıların əhalinin ümumi istifadə yerlərinə, eyni zamanda məişət tullantıları meydançalarına atılmasının qarşısının alınması, cavabdeh şəxslər barəsində ciddi tədbirlərin görülməsi	Müntəzəm olaraq	Rayonun bütün ərazisində	Ə.Rəcəbov - Rayon təsərrüfatı şöbəsinin müdiri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri təhkim olunduqları ərazi üzrə, N.İsmaylov-Binəqədi Rayon Polis İdarəsinin rəisi, Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər, Bələdiyyələr, Mənzil-Kommunal Təsərrüfat Birliyi və Xüsusi təyinatlı Mənzil-Kommunal İstismar Sahələri	müvafiq komissiya
IV. Layihənin yekunu olaraq Kütləvi İnformasiya Vasitələri ilə iş və ictimai rəyin öyrənilməsi					
4.1.	Layihənin gedişinin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işləndirilməsi	layihənin icrası müddətində		N.Allahyarova - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, R.Əliyeva - İnformasiya təminatı və təhlil sektorunun müdiri, J.Tofiqzadə - YAP Binəqədi Rayon Təşkilatının fəali	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
4.2.	«Təmiz Binəqədi» mövzusunda jurnallərin yazı müsabiqəsinin elan edilməsi	iyulun 22-dək	YAP Binəqədi Rayon Təşkilatının akt zalı	N.Allahyarova -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
4.3.	«Təmiz Binəqədi» adlı sosial çarxin çəkilməsi	layihənin icrası müddətində	müvafiq ərazilərdə	N.Allahyarova - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Q.Bayramov -Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini
4.4.	«Tullantıdan sənətə» müsabiqəsinin keçirilməsi	avqust ayında			
4.5.	«Təmiz Binəqədi» layihəsinin nəticələri barədə rayon sakinləri arasında rəy sorğusunun keçirilməsi	hər rübdən sonrakı ayın 10-dək	rayon ərazisində	N.Allahyarova - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	A.Əliyeva - Rayon İcra Hakimiyyəti başçısının müavini

